



**Dilqəm
ƏHMƏD**

25 sentyabr 1939-cu ildə Ankara'da Kitab Sevenler Qurumu adlı cəmiyyət yaradılıb. Cəmiyyətin fəxri sədri ədliyyə naziri Fethi Okyar olub. Təsisçiləri isə



KİTAP SEVENLER KURUMU
Posta kutusu 1012
ANKARA

aşağıdakı tanınmış şəxslərdə:

Kütahya millət vəkilli və Ankara Dil, Tarix və Coğrafiya Fakültəsinin professoru Besim Atalay;

Türkiyə Böyük Millət Məclisi Kitabxanasının müdürü Nəbil Buharalı;

TBMM-də İnşaat Komissiyası üzvü Reha Oğuz Türkkan;
Kadro fənn məmuru Er-tuğrul Lami Yener.

Cəmiyyətin qurucu üzvləri
23 oktyabr 1939-cu ildə yığıncaq keçirərək ilk idarə heyətini seçiblər. Seçkiler nəticəsində:

Danışman: Qurumun yoldaşları;
Bəsim Atalay (Kütahya millət vəkilli və professor)

Sədr: Mehmet Sadık Aran ("Cumhuriyyət" qəzetiñin müəhriri və müxbiri)

Sədr müavini: Nəbil Buharalı (TBMM Kitabxana müdürü)

Ümumi katib: R.Oğuz Türkkan (TBMM-də İnşaat Komissiyasından)

Mühasib və xəzinədar: Er-tuğrul Yener

Cəmiyyət Ankara-Yenişehir-də Deliller təpəsi Kavaklıdere caddesi 32/1 üvanında yerləşib. Qurumun universitetlər üzrə təmsilcisi İsmet Tümtürk olub.

Cəmiyyətin nizamnamesine göre qurum aşağıdakı mövzulu eserləri çap və təmin etməli idi:

Türk inqilabına xidmət edən və altı ox (cümhuriyyətçilik, xalqçılıq, dönyəviilik, milliyyətçilik, dövlətçilik, inqilabçılıq) principlərini mədəni dünyamiza da-xıl edən;

Ümumi mədəniyyəti artırın və elmi zehniyyəti aşlayan;

Münəvvərdə, xalqda və gənclikdə millətin tərəqqisi üçün faydalı hissələrin kök atmasına yaranan;

Uşaqlar üçün yurd, millet, bilgi, vəzifə və tərəqqi məfhəm

və sevgisini aşılıyacaq rəsmi və elmi-pedaqoji eserləri.

Nizamnaməyə görə, əger bu mövzuda kitablar nəşr edilibse, qurum

xil olmayan şəxslərdən məmurlar da çalışdırı bilərdi. Cəmiyyətin üzvləri ayda 25 quruşdan 10 liraya qədər üzvlük haqqı verməli idilər.

Nizamnaməyə görə kitabdan

adamlarının adlarına rast gelirik... Çağımız "milliyyət əsri" damgasını daşıyır. Bəzi milletlər öz qan qardaşlarının yüzde iyirmi-otuzunun yaşadığı torpaqları açıqca mənimsədikləri "anşlus-

nun Türkiyə xaricində yaşayan türklərlə bağlı iş görməsi CXP ümumkatibi Fikri Tüzerin müdaxiləsinə səbəb olub və o, cəmiyyəti Xalq Evlərinə birləşdirib.

Qurumun ilk kitabı olan Ziya

Kitab Sevenlər Qurumu

"Türkçülüğün əsasları" kitabını ilk dəfə latin qrafikasında çap edən cəmiyyət

əldə edilən gəlir növbəti kitabın çapına xərclənməli idi.

9 mart 1940-ci ildə Ankara Xalq Evinin Şərqi salonunda qurumun ümumi heyətinin yığıncaq keçirilib, gündəliyi bu məsələlər çıxarılıb: Yığıncaq rəisinin seçiləməsi; Dörd aylıq fəaliyyət raporu; Nizamnamənin yenilənməsi; yeni idarə heyətinin seçiləməsi; Təkliflər. Qurumun fəxri sadri, ədliyyə naziri Fethi Okyarın rəyasətində baş tutan illik toplantıda millət vəkilləri və professorlar da iştirak ediblər. Okyar qurumun gələcək inkişafından, ölkəyə xeyirli xidmət göstərəcəyindən ümidi var olduğunu bildirib. Toplantıda bildirilib ki, qurum Ziya Gökalp'in "Türkçülüğün əsasları" adlı kitabını ilk dəfa olaraq latin qrafikasında çap edib. İki kitabın da nəşri həyata keçiriləcəkdir. Fethi Okyarla xatirə şəkil çəkdirilib, tezliklə qurumun "Bozkurt" adında jurnalının da çıxacağı bildirilib.

"Vakit" qəzetində cəmiyyət haqqında çıxan xəbərdə qurumun fəaliyyəti müsbət dəyərlən-

lər" arxasında qəcdiqləri bir dövrdə bizim də özümüzü, öz cövhərlərimizi araşdırmağımız yerində bir əmək sayılır".

27 aprel 1940-ci ildə qurumun ikinci ümumi toplantı bas tutub. Bu toplantı ilə bağlı xəbərlərdən aydın olur ki, cəmiyyətin ikinci kitabı da işıq üzü görüb. Bu, Əhməd Hikmət Müftüoğlu-nun "Çağlayanlar" adlı eseridir. Bu toplantıdan sonra Kitab Sevenlər Qurumu Xalq Evlərinin tabeliyinə keçib, fəaliyyətinə orada davam edib. 2 may 1940-ci ildə "Vakit" qəzetində çap olunan məqalədə qurumun fəaliyyəti təqnid edilib, cəmi iki kitabın köhnə əlifbadan transliterasiya edildiyi bildirilib. Məqalə müəllifi qurumun İngiltərədəki "Book Society" kimi fəaliyyət göstərməsinin gərkliliyini qeyd edib, oradakı kimi tanılmış bir yazardının idarə edib, faydalı əsərləri xalqa tövsiyə edə biləcəklərini yazıb.

Bələliklə, 1939-cu ilin sentyabrında fəaliyyətə başlayan Kitab Sevenlər Qurumu 1940-ci

Gökalpın "Türkçülüğün əsasları" 1940-ci ildə İstanbulda nəşr edilib. Kitaba qurumun ümumi katibi R.Oğuz Türkkan ön söz yazıb. Bu ön söz də cəmiyyətin məqsədi bu şəkildə izal olunub: "Kitab Sevenlər Qurumu Türk kültürünü ucaltmaq, türkçülüyü ilkin elmi əsaslarla izah etmək, sonra bu ideali bütün Türk ruhlarının günəşini etmək üçün çalışacaqdır... Qüdrətli kadrlarla türkçülüyü yepenyeni bir metod daxilində hər cəbhədən izah edəcəyik".

Ön sözdən aydın olur ki, Zeki Velidi Toğan, Şevket Raşit Hatipoğlu, Abdulkadir İnan, Bəsim Atalay, Mahmut Esat Bozkurt, Y.Ziya Özer kimi professorlar, eləcə də Avni Motun, Saffet Engin, Orhan Babaoglu, Şerif Korkut, Vefik Vassaf Akan, F.Nafiz Uzluk və s. alımların əsərləri cəmiyyətin nəşrləri arasında çıxacaqdı. Kitabin ön sözünün üzvlərinin adları yazılıb, orada sədr Mehmet Sadık Aran səbiq Azərbaycan məbusu və jurnalist kimi qeyd olunub. Bizi maraqlandıran da bu məsələdir.

Mehmed Sadık Aran (Məhəmmədsadiq Axundzadə)
Azərbaycan Cumhuriyyəti dövründə Zəngəzurun deputatı olub, işğaldan sonra ömrünü İran, Finlandiya, Türkiyə kimi ölkələrdə keçirib. Türkiyədə Azərbaycan dərnəyi qurub, "Cumhuriyyət" qəzetiñin əməkdaşı olub. "Türk yolu", "Şərqi yolu" kimi qəzetlər çıxaran Aran bir neçə kitabı da müəllifidir. 1971-ci ildə

Qurumun ilk kitabı olan Ziya Gökalp'in "Türkçülüğün əsasları" 1940-ci ildə İstanbulda nəşr edilib. Kitaba qurumun ümumi katibi R.Oğuz Türkkan ön söz yazıb. Bu ön söz də cəmiyyətin məqsədi bu şəkildə izal olunub: "Kitab Sevenlər Qurumu Türk kültürünü ucaltmaq, türkçülüyü ilkin elmi əsaslarla izah etmək, sonra bu ideali bütün Türk ruhlarının günəşini etmək üçün çalışacaqdır... Qüdrətli kadrlarla türkçülüyü yepenyeni bir metod daxilində hər cəbhədən izah edəcəyik"

nəşriyyatlardan və ya şəxslərdən mətbəə qiymətinə üzvləri üçün satın almalı, xalqın ümumi istifadəsi üçün bu kitablardan və müxtəlif dillərdən bu mövzulu əsərlərdən ibarət kitabxana təsis etməli idi. Qurum yuxarıda adı çəkilən mövzuda əsər yanan müəlliflərlə anlaşaraq onların kitablarının nəşrinə nail olmalı idi. Bunları edərən məqsəd ölkədə mədəni səviyyəni artırmaq olduğunu üçün ne qurum, ne də müəlliflər qazanc əldə edirdi.

Hər bir türk vətəndaşı quruma üzv ola bilərdi. Bunun üçün 4 fotoşəkil və 16 quruşluq marka tələb olunub. Cəmiyyət başqa şəhərlərdə də şöbə açmaq səlahiyyətine sahib idi. Hər yüz nəfərin seçdiyi bir nəfər qurumun ümumi heyətinin üzvü ola bilərdi. Ümumi heyət ildə bir dəfə toplanmalı idi. İdarə heyəti cəmiyyətin ilk quruluşu əsnasında müəssisələr tərəfindən təsis edilib. Lazım geldiyi təqdirdə idarə heyəti altı şəxsən ibarət elmi heyət də seçə bilərdi. Əsərlərin nəşri, seçilməsi, müəlliflərlə müzakirə, uzlaşma, kitabların yayımı, üzvlərlə olan münasibətlər, büdcə və sair idari işlər idarə heyətinin vəzifələrinə daxildi. İdarə heyəti 5 nəfərdən ibarətdi: Müşavir, sədr, sədr müavini, ümumi katib, mühasib. Lazım gələrsə, heyət idarə məclisə da-

dirilib: "Ankarada bir kitab sevənlər cəmiyyəti qurulmuş. Başlarında ədliyyə naziri Fethi Okyar kimi ciddiyəti və yaradıcı qüdrəti ilə tanınmış bir şəxsiyyət də var. İdarə heyəti arasında da bir çox tanınmış elm və sənət

ilin aprelində Xalq Evlərinin təbəciliyinə qızılıb, bununla da müstəqil fəaliyyəti sona çatıb. Reha Oğuz Türkkanın 1944-cü il türkçülük-turançılıq mühakiməsi ilə bağlı çıxışında söylədiklərinə görə, Kitab Sevenlər Qurumu-

KITAP SEVENLER KURUMU İLMİ TÜRKÇÜLKÜ TAYIMI
Tətbiq: 1: Görü - Kom: 3: Türkçülük təxli. —
4: İncə: 1: Ziya GÖKALP: Bütün Yədələr — Cilt: 1:

KITAP SEVENLER KURUMU
Türkçülük Təxim Təxim
B. Gələcə: Tətbiqdən Türkçülük Təxim

AHMET HİKMET MİFTOHOĞLU

ÇAĞLAYANLAR



İstanbulda vəfat edib. Cəmiyyətin ömrü qısa olduğu üçün mətbuatda da məlumat oludurca azdır. Bu məlumatlar arasında Sadık Aranın qurumda nə kim işlər gördüyünü müəyyən etmək olmadı.